

# 2022-ci il **TEXNOLOGİYA KOLLECLƏRİNDƏ** təhsil üzrə Yaponiya Dövlət Təqaüd proqramı

**Proqrama sənəd qəbulu davam edir!!**

**Sənəd qəbulu 31 may, (bazar ertəsi, günorta saat 12:00-dək)**

**2021-ci ilədək davam edəcək!**

**Bu sənəddə ətraflı məlumat yazıldığı üçün sənədi diqqətlə və sona qədər oxuduqdan sonra suallarınız yaranarsa səfirliklə əlaqə saxlamağınız xahiş olunur.**

**Bu proqramla bağlı Səfirliklə əlaqə saxlamaq üçün aşağıdakı 3 üsuldən istifadə edə bilərsiniz:**

- 1) **Təcili olmayan hallarda:** Səfirliyimiz iş günləri saat 10:00-13:00 arası zəngləri qəbul edə bilər. Lakin, məsul əməkdaşın distant iş rejimi günü olarsa, sizin təhsil ilə əlaqəli suallarınızı cavablandırmaq mümkün olmaya bilər. Növbəti gün yenidən əlaqə saxlamağınız xahiş olunur.
- 2) **Tez cavab verilməsi üçün:** Səfirliyimiz hal-hazırda əsasən distant iş rejimində çalışdığı üçün müəyyən müddət proqram haqqında olan suallarınızı əsasən **mail vasitəsilə** qəbul edə və cavablandırma biləcəyik. Suallarınız üçün səfirliyimizin **culture-info@bk.mofa.go.jp** mail ünvanlarına yönləndirməyinizi xahiş edirik.
- 3) **Ən təcili hallarda:** Bütün təcili suallarınızı səfirliyin **Facebook hesabına** mesaj hissəsinə yönləndirə bilərsiniz.

**Qeyd:** Yeni koronavirusun yayılması kimi səbəblərdən qeyd olunan imtahanın keçirilmə vaxtında dəyişikliklər edilə bilər və ya ləğv oluna bilər. Eyni zamanda, gələcəkdə proqramdan seçilən şəxslərin təyyarə olmaması və ya digər fəvqaladə halların baş verməsi səbəblərindən Yaponiyaya gedə bilməməsi halları baş verə bilər. Öncədən anlayışınızı və bunu nəzərə almağınızı xahiş edirik.

**VACİB:** Hal-hazırda sənədlər yalnız **mail vasitəsilə** qəbul olunur. Sənədlərinizi səfirliyin **culture-info@bk.mofa.go.jp** ünvanına göndərməyinizi xahiş olunur. Sənədləriniz qəbul olunduqdan sonra, sizə səfirlik tərəfindən "Müraciətçi nömrəsi" veriləcəkdir. Sənəd qəbulu ilə bağlı ətraflı bu sənədin 8-9-cu səhifələrində qeyd olunmuşdur.


Proqramla bağlı bütün yeniliklər üçün rəsmi internet səhifəmizi və sosial media hesablarımızı (**Facebook** və **Instagram**) izləməyi tövsiyə edirik.

## MÜNDƏRİCAT

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər).....	2
B) Seçim prosesinin gedişatı.....	7
C) Müraciət üçün lazım olan sənədlər.....	12
D) Tez-tez soruşulan suallar.....	16
E) Əlavə məlumat.....	17

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər)	
Nə proqramdır?	<p><i>Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin</i> xarici tələbələr üçün təqdim etdiyi <i>Yaponiyanın texnologiya kolleclərində</i> təhsil almaq üçün nəzərdə tutulmuş təqaüd proqramı</p> <p><b>Qeyd:</b> Proqramda <u>1 illik hazırlıq təhsili</u> aldıqdan sonra, birbaşa kollecın 3-cü kursunda təhsil almaqla <u>3 illik ixtisas təhsili (hazırlıq təhsili ilə birləşmə 4 il)</u> nəzərdə tutulur. Dəniz mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyən şəxslərdə isə ixtisas təhsili <u>3.5 ildir (hazırlıq təhsili ilə birləşmə 4.5) il.</u></p>
Proqramın rəsmi “Təlimat kitabçası”	<p><a href="#">İngilis dilində</a> <a href="#">Yapon dilində</a></p> <p>✳ Proqram haqqında ən detallı məlumat bu kitabçalardadır. <b>Azərbaycan dilindəki bu izahatda bütün məqamlara ətraflı toxunulmadığı üçün bu kitabçaları mütləq oxumağınız xahiş olunur.</b></p>
Texnologiya kolleci nədir və bu barədə ətraflı məlumat	<p>Texnologiya kolleci nədir?</p> <p>Yapon dilində “<b>Kosen</b>” (高等専門学校) adlandırılan bu orta-ixtisas məktəbi (kollec) texnologiya yönümlü ixtisalar üzrə <u>5 illik ixtisas təhsili verən xüsusi peşə-ixtisas təhsil müəssisəsidir.</u> Yaponiyada (yaponlar üçün) kollecə daxil olmaq üçün 9 və ya 11 illik məktəb təhsilini bitirmək lazımdır. Bu, təhsil dərəcəsi olaraq Azərbaycanın orta-ixtisas məktəblərinə (“subbakalavr”) uyğun gəlir.</p>
	<p>Bu kolleclərin əsas məqsədi nədir?</p> <p>Bu kolleclərin əsas məqsədi <u>texnologiya sahəsində ixtisaslı kadrların, mühəndislərin yetişdirilməsidir.</u> Əsas məqsədlərdən biri kadrların öz ixtisaslarına uyğun dərin bilikləri mənimsəməsi, müəyyən texnologiya sahəsi üzrə bacarıq və qabiliyyətlərini təkmilləşdirməsidir.</p> <p><b>KOSEN ilk dəfə 1962-ci ildə Yaponiyada sürətli sənaye inkişafı və çoxsaylı mühəndislərə ehtiyac olan dövrdə yaradılmış təhsil müəssisəsi olub, məhz sənayenin tələbatına cavab verən ixtisaslı kadr və mühəndisləri yetişdirir.</b></p>
	<p>Nə kimi üstünlükləri var?</p> <ul style="list-style-type: none"> <li>• Universitetlər kimi burada da 11 illik orta məktəb təhsilini bitirmiş şəxslər təhsil alıb, 5 illik təhsil ərzində öz ixtisas sahələri üzrə tam bacarıqlı kadr kimi bütün bilik və bacarıqlara (nəzəri bilik və praktika) dərindən yiyələnmə imkanı</li> <li>• Texnologiya kollecləri arasında keçirilən Ümumiyaponiya Robot, Proqramlaşdırma, Dizayn yarışması kimi yarışlarda iştirak və daim təkmilləşmə imkanı</li> <li>• Məzunlara Yaponiya sənaye və texnologiya sahələrindən böyük tələbat və maraq vardır. Bunun nəticəsində, məzunların müvafiq sənaye sahəsi üzrə <b><i>işlə təmin olunma faizi demək olar ki, 100%-dir.</i></b></li> <li>• Kolleci bitirdikdən sonra əlavə olaraq 2 illik “<i>İntensiv Təkmilləşdirmə Kursu</i>” təhsili almaq və ya Yaponiya</li> </ul>

		<p>universitetlərində bakalavr dərəcəsi üzrə təhsili davam etdirmək</p> <ul style="list-style-type: none"> <li>Akkreditə olunmuş Texnologiya kollecləri universitetlərin texnologiya təhsil proqramları standartlarına və beynəlxalq standartlara uyğun gəlir.</li> </ul>
	Kimilər üçün nəzərdə tutulub?	<p>11 illik orta məktəb təhsilini bitirmiş və hər hansısa sənaye, istehsal və texnologiya üzrə dərin ixtisas biliklərinə yiyələnmək istəyən insanlar üçün nəzərdə tutulan 5 illik ixtisas təhsilidir. <i><b>MEXT proqramına müraciət edəcək şəxslər üçün isə kollecin 3-cü kursundan başlayan 3 illik (bəzi hallarda 3.5 il) təhsil olacaqdır.</b></i></p> <p><i>Yaponiyada texnologiya kolleclərində təhsil almış şəxslər universitetin bakalavr dərəcəsinə təhsil almış şəxslərlə müqayisədə öz ixtisasları ilə bağlı daha çox praktik biliyə malik olurlar. Kolleclərdə dərs cədvəlinin böyük hissəsi fabrik, zavod və digər istehsal sahələrində praktik məşqlər keçməkdən ibarət olduğu üçün, nəzəri biliklərin tətbiqi məsələsində çox effektiv bir təhsil pilləsi olduğu düşünülür.</i></p>
	Nə təhsili verir?	<p>Texnologiya, istehsal və sənayə sahəsində həm nəzəri, həm də aktiv praktik təcrübə təhsili olub, müvəffəq olan şəxslərə sonda <b>“Subbakalavr (Associate) dərəcəsi”</b> verilir.</p> <p><b>Qeyd:</b> Təhsil yapon dilində olacaqdır.</p>
	Texnologiya Kollecinə bitirdikdən sonra nə edə bilərəm?	<ul style="list-style-type: none"> <li>Azərbaycana qayıdıb ixtisaslı kadr olaraq çalışmaq</li> <li>Əlavə olaraq 2 illik “İntensiv Təkmilləşdirmə Kursu” keçmək (bu kursdan sonra <i>“Akademik Dərəcələr və Ali Təhsilin Keyfiyyətinin Artırılması Dövlət İnstitutu” (National Institution for Academic Degrees and Quality Enhancement of Higher Education (NIAD-OE))</i> tərəfindən olan imtahandan müvəffəq olarlarsa, <b>“Bakalavr dərəcəsi”</b> ilə təltif olunacaqlar.)</li> <li>Universitetə transfer olunaraq, <i>3-cü kurs Bakalavr tələbəsi</i> olaraq təhsil almaq (bitirdikdən sonra universitetdən “Bakalavr” dərəcəsi almaq)</li> <li>Yaponiyada ixtisaslı kadr olaraq işləmək</li> </ul>
<b>Yaponiya təhsil sistemi və orada KOSEN təhsilinin (Texnologiya Kolleclərinin) yeri</b>	<p>Aşağıdakı qrafikdə Yaponiya təhsil sistemi və orada “Texnologiya kolleci” təhsilinin yeri qədy olunmuşdur.</p> <p>KOSEN (Yaponiya texnologiya kollecləri) haqqında daha ətraflı məlumat almaq istəyirsiniz? <b>Bu linklərə nəzər salsanız bu təhsil pilləsinin Yaponiyada çox reytingli olduğunu anlamış olacaqsınız.</b></p> <p><a href="https://www.kosen-k.go.jp/Portals/0/resources/english/kosen_general_brochure.pdf">https://www.kosen-k.go.jp/Portals/0/resources/english/kosen_general_brochure.pdf</a></p> <p><a href="https://www.kosen-k.go.jp/english/what/features/features.html">https://www.kosen-k.go.jp/english/what/features/features.html</a></p> <p><a href="https://www.kosen-k.go.jp/english/what/educationsystem/">https://www.kosen-k.go.jp/english/what/educationsystem/</a></p> <p><a href="https://www.kosen-k.go.jp/english/link/">https://www.kosen-k.go.jp/english/link/</a></p>	




<p><b>Niyə məhz Yaponiya?</b></p>	<p><b>MEXT</b> Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin qısaldılmış adıdır.</p> <ul style="list-style-type: none"> <li>👉 Dünyanın ən qabaqcıl texnologiya, elm ölkələrindən birində təhsil</li> <li>👉 Dünyanın ən təhlükəsiz və inkişaf etmiş ölkələrindən birində təhsil</li> <li>👉 Yaponiyada hal-hazırda 60-a yaxın texnologiya kollecləri mövcud olub, 60000-dən çox tələbə təhsil alır. Onlardan hal-hazırda xarici tələbələrin sayı 500 nəfərdən çoxdur. Bu kolleclər məhz dövlətin idarəçiliyində olub, sənaye sahələrinin ixtisaslı kadrlara olan tələbatını təmin edir.</li> <li>👉 Hal-hazırda Yaponiyada 300.000-dək xarici tələbə təhsil alır və Yaponiya hökuməti bu rəqəmi artırmağı planlaşdırır.</li> </ul> <p><i>Daha çox bilmək istəyirsiniz?</i> Yaponiyanın təhsil sistemi və Yaponiya həyatı haqqında maraqlı məlumatlar ala bilərsiniz:</p> <p><a href="https://www.jasso.go.jp/en/study_j/search/index.html">https://www.jasso.go.jp/en/study_j/search/index.html</a>  <a href="https://www.jasso.go.jp/en/study_j/search/globaldialogue.html">https://www.jasso.go.jp/en/study_j/search/globaldialogue.html</a>  <a href="https://www.jasso.go.jp/en/study_j/sgtj.html">https://www.jasso.go.jp/en/study_j/sgtj.html</a></p>
<p><b>Niyə məhz MEXT Təqaüdü?</b></p>	<ul style="list-style-type: none"> <li>👉 Yaponiyanın ən tanınan dövlət təqaüdü</li> <li>👉 Təqaüd nələri əhatə edir? 🇯🇵 <ol style="list-style-type: none"> <li>① Yaponiyaya gediş və qayıdış aviabiletləri</li> <li>② Təhsil haqqından azad olma</li> <li>③ Aylıq təqaüd: 117000 yapon yeni</li> </ol> </li> </ul>
<p><b>Proqramın (təqaüdün) müddəti</b></p>	<p><b>4 il:</b> <i>Aprel, 2022-ci il ~ mart, 2026-cü il (1 il Yaponiyada yapon dili və ya digər fənlər üzrə Hazırlıq Təhsili bu müddətə daxildir.)</i></p> <p><b>Dəniz mühəndisliyi ixtisası üzrə müraciət edəcək şəxslər: 4.5 il</b> <i>(Aprel, 2022-ci il ~ sentyabr, 2026-cü il (1 il Yaponiyada yapon dili və ya digər fənlər üzrə Hazırlıq Təhsili bu müddətə daxildir.)</i></p>

	<b>Təqaüd müddətini uzatmaq mümkündür?</b>	Bəli, mümkündür. Tələbə texnologiya kollecindəki təhsili bitirdikdən sonra, MEXT və təhsil müəssisəsinin tələblərinə cavab verən yaxşı nəticələr göstərərsə, əlavə olaraq təklif olunan 2 illik “İntensiv Təkmilləşdirmə Kurslarına” və transfer olunaraq universitetin 3-cü kursuna irəliləyə bilər. Bunlara müvəffəq olarsa, təqaüd müddətinin uzadılması mümkündür.
<b>Hansı səviyyələr üzrə təhsil almaq olar?</b>	1) <b>1 illik intensiv Hazırlıq Mərhələsi</b> 2) <b>Texnologiya Kollecinə</b> təhsil alaraq “ <b>Subbakalavr</b> ” dərəcəsinə sahib olmaq 3) Daha sonra, “ <b>İntensiv Təkmilləşdirmə kursu</b> ” və ya <b>universitetin 3-cü kursuna transfer olunmuş tələbə</b> qismində təhsil alaraq “ <b>Bakalavr</b> ” dərəcəsinə yiyələnmək şansı da vardır.  <b>Qeyd: Bütün dərslər yapon dilində olacaqdır.</b>	
<b>Hər bir səviyyə haqqında daha ətraflı</b>	1) <b>Hazırlıq Mərhələsi</b>  Hər bir iştirakçı ilk növbədə MEXT tərəfindən təyin olunmuş hazırlıq institutunda <i>1 illik intensiv Hazırlıq Mərhələsi</i> keçir. Bu, iştirakçının texnologiya kollecində təhsil ala bilməsi üçün lazım olacaq yapon dili, yaponşünaslıq, riyaziyyat və digər lazımlı fənlər üzrə bilgiləri tədris edən intensiv kursdur.  <i>Qeyd:</i> İştirakçı hazırlıq kursunu bitirdikdən sonra <u>MEXT tərəfindən təyin olunmuş texnologiya kollecində</u> təhsilə başlayır. Əgər iştirakçı hazırlıq kursunu müvəffəqiyyətlə bitirə bilməzsə və ya bitirdikdən sonra kollecə daxil ola bilməzsə, onun təqaüdü ləğv olunacaq və təhsili dayandırılacaqdır.  2) <b>Texnologiya Kolleci</b> Hazırlıq kursunu bitirəcək iştirakçılar <u>MEXT tərəfindən kolleclərlə məsləhətləşmə nəticəsində qərarlaşmış</u> Texnologiya Kollecinə təhsilə başlayırlar. Bu təhsil adətən 3 il davam edir. Bu zaman tələbə qərarlaşmış universitetə qarşı etirax bildirmə bilməz.  3) Texnologiya kollecini müvəffəqiyyətlə bitirən şəxslər seçim olaraq növbəti təhsil pilləsi kimi <b>2 illik “İntensiv Təkmilləşdirmə Kursunda”</b> təhsil ala bilərlər. Bu kursu bitirdikdən sonra “ <i>Akademik Dərəcələr və Ali Təhsilin Keyfiyyətinin Artırılması Dövlət İnstitutu</i> ” ( <a href="#"><i>National Institution for Academic Degrees and Quality Enhancement of Higher Education (NIAD-QE)</i></a> ) tərəfindən olan imtahandan müvəffəq olarlarsa, “ <b>Bakalavr dərəcəsi</b> ” ilə təltif olunacaqlar. Eyni zamanda, müvəffəq olan şəxslər əlavə təhsil olaraq <i>universitetin 3-cü kursuna</i> transfer olaraq təhsilini bakalavr pilləsi üzrə davam etdirə bilərlər.	
<b>Hansı sahələr və ixtisaslar üzrə təhsil almaq olar?</b>	İxtisas seçimləri aşağıdakı <b>sahələr</b> üzrə ola bilər:  A) Mexanika Mühəndisliyi B) Elektrik və Elektronika Mühəndisliyi C) İnformasiya, Kommunikasiya və Şəbəkə Mühəndisliyi D) Materialşünaslıq Mühəndisliyi E) Memarlıq	

	<p>F) İnşaat Mühəndisliyi G) Dəniz Mühəndisliyi H) Digər Sahələr</p> <p>Hər bir sahə üzrə <u>dəqiq ixtisaslar</u> haqqında <u>“Təhsil Sahəsinə Dair İxtisas və Əsas Terminlər” (“Majors and Related Key Terms for Fields of Study”)</u> adlı sənəddə ətraflı məlumat tapa bilərsiniz. Həmin sənədə nəzər saldıqdan sonra təhsil almaq istədiyiniz ixtisasları <u>1-ci, 2-ci və 3-cü seçim üzrə</u> seçə bilərsiniz. İxtisas seçimi ilə bağlı bəzi qaydalar mövcuddur. Qaydalarla aşağıdakı bölmədə tanış ola bilərsiniz.</p>	
<p><b>İxtisas seçimi ilə bağlı xüsusi qaydalar</b></p>	<p><b>“H) Digər Sahələr”</b> (<u>International Communication or Management Information Engineering</u>) kateqoriyasını seçmiş şəxslər üçün qəbul ala biləcəkləri texnologiya kolleclərinin say məhdudiyyəti üzündən çətinlik yarana bilər. Odur ki, <b>seçimlərdə yalnız “H) Digər Sahələr”</b> kateqoriyasını seçməməyiniz və mütləq digər Kateqoriya üzrə ixtisasları da qeyd etməyiniz məsləhətidir.</p> <p><b>“H) Digər sahələr”</b> kateqoriyasını seçərkən, onunla bərabər A~G kateqoriyalarının istənilən birini də seçimlər olaraq qeyd edə bilərsiniz. Lakin, bu zaman seçəcəyiniz ixtisas kateqoriyası üçün mütləq olmasından asılı olaraq, yazılı imtahanda <i>kimya və ya fiziki imtahanı</i> olacağına da diqqət yetirməyiniz xahiş olunur. Lakin, <i>sadəcə “H” kateqoriyasını</i> qeyd edərsəniz, <i>“Müraciət forması” sənədinin 14-cü punktunda</i> imtahan seçimi olaraq kimya və ya fiziki imtahanına birinə seçim etməyiniz gərək olacaqdır. Bu məsələdə diqqətli olmağınız xahiş olunur.</p> <p><b>“D) Materialşünaslıq Mühəndisliyi”</b> sahəsini seçən şəxslər digər sahələr üzrə seçim edə bilməzlər (yeganə olaraq <i>“H” kateqoriyası</i> ilə birgə seçim mümkündür). Yəni, <i>“D) kateqoriyasını”</i> seçənlər ya 3 seçimini də həmin kateqoriya üzrə edə, ya da <i>“H) kateqoriyasından”</i> da ixtisas əlavə edə bilərlər.</p> <p><b>“G) Dəniz mühəndisliyi”</b> sahəsini seçəcək şəxslər üçün <u>sağlamlıq göstəriciləri: eynək və ya eynəksiz hər iki gözdə 0.5 görmə göstəricisi olmalı və rəng korluğu olmamalıdır.</u></p>	
<p><b>MÜRACİƏTÇİYƏ OLAN ŞƏRTLƏR</b></p>		
<p><b>Kimlər müraciət edə bilər?</b></p>	<p>Yaş həddi</p>	<p><b>1997-ci il 2 aprel</b> tarixindən sonra anadan olmuş şəxslər <b>(17-25 yaş)</b></p>
	<p>Milliyyət</p>	<p>Ancaq Azərbaycan vətəndaşları proqrama müraciət edə bilərlər.</p> <p><b>VACİB QEYD:</b> Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinə yalnız Azərbaycanda yaşayan, yazılı imtahan, müsahibə zamanı fiziki olaraq iştirak edə biləcək və proqramdan müvəffəq olduğu təqdirdə, Azərbaycandakı Yaponiya səfirliyindən viza olaraq Yaponiyaya yola düşə biləcək Azərbaycan vətəndaşları müraciət edə bilər.</p>

		<b><i>DİQQƏT:</i></b> Digər ölkələrdə yaşayan Azərbaycan vətəndaşları başqa ölkələrdəki Yaponiya Səfirliklərinə müraciət edə bilməzlər!
	Müraciətçiyə olan digər şərtlər	<ul style="list-style-type: none"> <li>• 11 illik təhsili bitirmiş və ya 2022-ci ilin mart ayınadək bitirəcək şəxslər</li> <li>• Yapon dilinə, Yaponiyaya marağı olan və gəldikdən sonra həmin ölkə haqqında biliklərini artırmaq istəyən şəxslər. Eyni zamanda, <i>yapon texnologiya kollecində təhsil almağa maraqlı göstərən şəxslər</i></li> <li>• Əqli və fiziki cəhətdən sağlam olan şəxslər (“Sağlamlıq haqqında arayış” sənədini təqdim edəcək həkim tərəfindən formada qeyd olunmalıdır)</li> </ul> <p><i>☆ Müraciətçilərə olan digər şərtlər haqqında daha ətraflı “Təlimat Kitabçası” (ingilis dili, yapon dili)</i></p>
<b>Müraciətçiyə olan gözləntilər hansılardır?</b>	Bu proqramın ən başlıca məqsədlərindən biri xarici tələbənin Yaponiyada təhsilindən sonra öz ölkəsi ilə Yaponiya arasında qarşılıqlı əlaqələrin yaradılmasında körpü rolunu oynayacaq kadr kimi yetişdirilməsidir. Odur ki, seçimlər zamanı bu məqsədə xidmət edə biləcək şəxslərə üstünlük verilməlidir. Eyni zamanda, proqram iştirakçılarından Yaponiyada öyrəndiklərini, əldə etdikləri təcrübələri öz ölkəsində tətbiq etməklə iki ölkə arasında qarşılıqlı anlaşmanın artırılmasına tövhə verməsi gözlənilir.	
<b>Neçə nəfər seçiləcək?</b>	Bu proqramda ölkə üzrə iştirakçı sayına kvota qoyulmamışdır. Lakin, 2-ci seçim mərhələsində (MEXT mərhələsi) dünya üzrə ortalama bala əsasən seçimlər edilir. Yəni, həmin ilin ortalama ballarına əsasən dünya üzrə yüksək bal toplamış şəxslər yekun mərhələdə qalib ola bilər. Səfirlik mərhələsindən keçsəniz də belə, sizin nəticələriniz dünya üzrə (eyni proqram üzrə) nəticələrə nisbətən az olarsa, yekun mərhələdən keçməmək ehtimalınız var.	
<b>İndiyədək bu proqram üzrə neçə nəfər keçib?</b>	İndiyədək Azərbaycanda bu proqram üzrə heç kim müvəffəq olmamışdır.	

## B) Seçim prosesinin gedişatı



<p><b>Qeyd:</b> Burada qeyd olunan tarixlərdə dəyişiklik baş verə bilər. Öncədən anlayışınızı xahiş edirik. Sənəd qəbulu və ya digər mərhələlərdəki prosedurlar və ya onların tarixləri ilə bağlı vacib dəyişikliklər səfirliyimizin rəsmi internet sahifəsi, rəsmi Facebook və Instagram sahifələrində elan olunacaqdır. Həmin sahifələri mütəmadi olaraq izləməyinizi tövsiyə edirik.</p> <p>Facebook: <a href="https://www.facebook.com/JapanEmb.Azerbaijan">https://www.facebook.com/JapanEmb.Azerbaijan</a></p> <p>Instagram: <a href="https://www.instagram.com/japanemb_baku/">https://www.instagram.com/japanemb_baku/</a></p>	
<b>Sənəd qəbulu</b>	<b>26 aprel, 2021-ci il</b>
Hansı sənədləri təqdim etmək lazım olacaq?	<p>Lazım olan sənədlərin <i>dəqiq siyahısı</i> və <i>hansı məqamda təqdim etmək lazım olması</i> barədə ətraflı məlumat üçün aşağıda <b>“C) Müraciət üçün lazım olan sənədlər”</b> bölməsinə nəzər sala bilərsiniz.</p> <p>Qiymətləndirmə zamanı <b>1)</b> bütün sənədlərin olub-olmaması <b>2)</b> sənədlərin tələb olunan formatda olub-olmaması <b>3)</b> bütün sənədlərin məzmunun kifayət qədər dolğun olub-olmaması kimi meyarlar əsas götürüləcəkdir.</p>
Sənədləri hara təqdim etmək lazımdır?	Sənədləri <u>Yaponiyanın Azərbaycandakı Səfirliyinə</u> təqdim etmək lazımdır.
Sənədləri hansı üsulla təqdim etmək olar?	<p>Sənədləri yalnız <b>mail vasitəsilə</b> təhvil vermək gərəkdir. Bu zaman, hazır formatı olan sənədləri və digər gərəqli sənədləri Səfirliyin mail ünvanına <b>PDF formatında</b> göndərməyiniz xahiş olunur.</p> <p><b>“C) Müraciət üçün lazım olan sənədlər”</b> bəndində qeyd olunmuş bütün sənədləri bu mailə göndərməyiniz xahiş olunur:  ✉ <a href="mailto:culture-info@bk.mofa.go.jp">culture-info@bk.mofa.go.jp</a></p> <p><b>Qeyd 1:</b> Qeyd olunan mailə ünvanına <b>10 MB-dan artıq</b> həcmli maillər qəbul oluna bilmədiyi üçün, müraciət mailinizin həcmnin 10 MB-dan az olmasına diqqət yetirməyiniz xahiş olunur. Əks halda mail bizə çatmayacaqdır. Əgər sənədləriniz bir mailə sığmazsa, bir neçə mailə bölərək (maillərdə adınızı və hansı hissə olduğunu qeyd etməklə) göndərməyinizi xahiş edirik.</p> <p><b>Qeyd 2:</b> Müraciət sənədlərinizi göndərdikdən sonra, mailin səfirliyə çatıb-çatmamasını yoxlamağınız xahiş olunur. Yalnız bizdən təsdiq gəldikdən sonra müraciətiniz qəbul olunmuş hesab olunacaqdır.</p> <p>Dəqiqləşdirmək üçün mail göndərdikdən sonra Səfirliyin <a href="#">Facebook hesabına</a> mesaj bölməsinə müraciət etdiyiniz haqqında məlumat yazmağınızı xahiş edirik. Facebook mesajında <b>1) Hansı proqrama (Elmi-tədqiqat / Bakalavr / Texnologiya kolleci)</b> müraciət etmək üçün sənəd göndərdiyinizi qeyd etmək <b>2)</b> Mailin tarixini <b>3)</b> Ad və familiyanızı qeyd etməyiniz xahiş olunur.</p> <p><b>Qeyd 3:</b> Bütün müraciətçilərə sənədləri qəbul olunduqdan sonra “Müraciətçi nömrəsi” verəcəkdir. Sizə təsdiq maili və ya Facebookda təsdiq mesajı olaraq göndəriləcək “Müraciətçi nömrəsini” unutmamağınız xahiş olunur. Seçim prosesi ilə bağlı məlumatların yayımlanması zamanı sizin şəxsi müraciətçi nömrənizdən istifadə olunacaqdır.</p> <p><b>Qeyd 4:</b> Müsahibə mərhələsindən müvəffəq olacaq şəxslərdən həmin <b>sənədlərin orijinallarını səfirliyə təqdim etmək tələb olunacağı üçün, orijinal sənədlərinizi saxlamağınız xahiş olunur.</b></p>



	<p>❖ Sənəd qəbulu prosedurları ilə bağlı bizim yeni elanlarımızı səfirliyin <i>rəsmi internet sahifəsi</i>, <a href="#">Facebook</a> və <a href="#">Instagram</a> sahifələrindən izləməyinizi xahiş edirik. <b>Ən tez-tez yenilənən və dəqiq məlumatlar səfirliyin Facebook və Instagram sahifələrində olur.</b></p> <p>Müraciət üsulu ilə bağlı digər suallarınız olarsa, mail vasitəsilə əlaqə saxlayıb məsləhətləşməyinizi xahiş edirik:  ✉ <a href="mailto:culture-info@bk.mofa.go.jp">culture-info@bk.mofa.go.jp</a></p>	
<p><b>Sənəd qəbulu</b></p> <p><b>Son tarix</b></p> <p><b>31 may</b></p>	<p><b>31 may</b> (bazar ertəsi) <b>günorta saat 12:00-dək</b></p> <p><i>Gərəkli sənədlər və qəbul ilə bağlı daha ətraflı məlumat:</i> “C) Müraciət üçün lazım olan sənədlər” bölməsində</p>	
<p><b>Sənəd qəbulu mərhələsindən keçmiş şəxslərin elan olunması</b></p> <p><b>(4 iyun)</b></p>	<p>Sənəd qəbulundan sonra səfirlik nümayəndələri tərəfindən sənədlərə baxış keçiriləcəkdir. Yalnız proqrama qəbul şərtlərinə uyğun gələn şəxslər növbəti, yəni <b>imtahan mərhələsinə</b> irəliləyəcəklər.</p> <p>Hal-hazırda nəticələrin elan olunması <b>4 iyun</b> tarixinə planlaşdırılır.</p>	
<p><b>Yazılı İmtahan</b></p> <p><b>(16-17 iyun)</b></p> <p><i>Qeyd:</i> İmtahan tarixində dəyişiklik ola bilər</p>	<p><b>Hansı imtahanlar olacaq?</b></p>	<p><i>İmtahanlar sizin seçəcəyiniz təhsil sahəsinə uyğun dəyişir deyər, aşağıdakı bölmədən dəqiq baxmağınız xahiş olunur:</i></p> <p><b>“D” Kateqoriyası (Materialşünaslıq Mühəndisliyi):</b> yapon dili, ingilis dili, riyaziyyat və <u>kimya</u></p> <p><b>“A”, “B”, “C”, “E”, “F”, “G” Kateqoriyaları:</b> yapon dili, ingilis dili, riyaziyyat və <u>fizika</u></p> <p><b>“H” Kateqoriyası (Digər ixtisaslar):</b> yapon dili, ingilis dili, riyaziyyat, <u>fizika və ya kimya (öz seçiminizə görə)</u></p> <p><i>Qeyd:</i> Bu kateqoriya (“H”) üzrə fizika və ya kimya imtahan seçiminizi “Müraciət formasının” 14-cü bölməsində “Yaponiyada Təhsil almaq istədiyiniz sahə və ixtisas” (“Kimya” və ya “Fizika” fənlərindən birinə işarə qoyun) hissəsində qeyd etməyiniz xahiş olunur.</p> <p>✂</p> <p>“H” və “D” kateqoriyalarından <b>qarışıq şəkildə ixtisas seçimi</b> edən şəxslər: <u>kimya imtahanı</u></p> <p>“H” və “D”-dən başqa digər kateqoriyalar üzrə <b>qarışıq şəkildə ixtisas seçimi</b> edən şəxslər: <u>fizika imtahanı</u></p> <p><i>Qeyd:</i> Kateqoriyalar və bütün kateqoriyalar üzrə dəqiq ixtisaslar haqqında daha ətraflı məlumat üçün <a href="#">“Təhsil Sahəsinə Dair İxtisas və Əsas Terminlər” (“Majors and Related Key Terms for Fields of Study”)</a> sənədinə nəzər salmağınız xahiş olunur.</p>

	<b>İmtahan saatları</b>	<i>Dəqiqləşdirildikdən sonra bütün müraciətçilərə mail vasitəsilə bildiriləcək.</i>  <i>Qeyd: Yapon dili imtahanı 2 saat, digər imtahanlar isə 1 saat sürəcəkdir.</i>
	<b>İmtahan məkanı</b>	<b>İmtahan məkanı hələ dəqiqləşməmişdir.</b> Məkan müraciətçilərə mail vasitəsilə bildiriləcək.
	Maksimum bal neçədir?	Yapon dili üzrə <u>300 bal</u> İngilis dili üzrə <u>100 bal</u>  <i>Qeyd: Minimal keçid balı açıqlanmır.</i>
	Həm yapon dili, həm də ingilis dili imtahanında iştirak vacibdir?	Bəli, hər iki imtahanda iştirak vacibdir. Ümumiyyətlə, seçdiyiniz təhsil sahəsi üzrə bütün imtahanlarda iştirak mütləqdir. Çünki, sizin imtahan balınız <b>bütün imtahanların ortalama nəticəsi</b> olacaqdır.
	Hər kəs həm fizika həm də kimya imtahanında iştirak etməlidir?	Hər bir kateqoriya üzrə mütləq olan imtahanlar <i>yapon dili, ingilis dili və riyaziyyatdır. Fizika və kimya</i> imtahanı isə sizin seçdiyiniz təhsil sahəsi üzrə dəyişir deyə, yuxarıda qeyd olunan imtahan siyahısına nəzər salmağınız xahiş olunur.
	Mənim TOEFL/ IELTS üzrə sertifikatlarım vardır. Yenə də ingilis dili imtahanında iştirak etməliyəm?	Bəli, TOEFL/ IELTS sertifikatlarımız olsa da belə, ingilis dili imtahanında iştirakınız vacibdir. Sizin dil bacarığınızın qiymətləndirilməsi dil imtahanı əsasında olacaqdır.
	<b>Keçmiş illərin imtahan suallarına haradan nəzər sala bilərəm?</b>	<a href="https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/">https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/</a>  <i>☆ İmtahandan öncə əvvəlki illərin imtahan suallarına nəzər salmağınız vacibdir. Öyrəşmədiyiniz imtahan sistemi olduğu üçün <u>mütləq şəkildə etmək lazımdır!</u></i>
	İmtahana özümüzlə nə gətirməliyəm?	İmtahana özünüzlə yazı üçün lazım olan bütün ləvazimatları (qələm, karandaş, pozan, karandaş yonan və s.) gətirməyiniz xahiş olunur. Qol saati da olması məsləhətlidir.  <i>Qeyd: İmtahanda kalkulyator və ya digər hesablayıcı qurğulardan istifadəyə icazə verilməyəcək.</i>
	İmtahan online şəkildə keçirilə bilirmi?	Xeyr, <u>imtahan online şəkildə keçirilə bilməz.</u> Yalnız fiziki cəhətdən iştirak formasında mümkündür.
	İmtahan günündə Azərbaycanda ola bilməyəcəyəm. Olacağım ölkədəki Yaponiya səfirliyinin imtahanında iştirak edə bilərəmmi?	Seçim imtahanını yalnız vətəndaşı olduğunuz ölkədəki Yaponiya səfirliyində verə bilərsiniz. Odur ki, tək-cə yazılı imtahan deyil, müsahibə zamanı da məhz Yaponiyanın Azərbaycandakı Səfirliyində olmağınız gərəkdir. Eyni zamanda, proqramdan müvəffəq olacağınız təqdirdə, vizanı məhz Yaponiyanın Azərbaycandakı Səfirliyindən alaraq, buradan Yaponiyaya yola düşməyiniz gərək olacaqdır.
<b>Yazılı imtahan nəticələrinin səfirlik tərəfindən elan olunması</b>	Səfirlik yazılı imtahanın nəticələrini imtahandan bir neçə gün sonra (dəqiq tarix hələ məlum deyil) müraciətçilərə açıqlayacaq.  <i>Qeyd 1:</i> Adətən bütün imtahan iştirakçılarına (müvəffəq olmuş və imtahandan keçməmiş şəxslər) məlumat verilir.	

	<p><b>Qeyd 2:</b> “Müraciət formasında” qeyd etdiyiniz e-mail ünvanlarının düzgün və oxunaqlı olmasına xüsusi diqqət yetirməyinizi xahiş edirik. Sizinlə məhz həmin mail ünvanı ilə əlaqə saxlanıla bilər.</p>
<p><b>Müsahibə</b> <b>(1 iyul)</b></p>	<p><b>Tarix: 1 iyul (cümə axşamı)</b></p> <p><b>Saat:</b> dəqiq saat müsahibə mərhələsinə keçmiş şəxslərə daha sonra bildiriləcəkdir. <b>Məkan:</b> Yaponiya səfirliyi, 5-ci mərtəbə, Mədəniyyət və Məlumat otağı ☆Məkan və tarix dəyişə bilər deyər, öncədən anlayışınızı xahiş edirik.</p> <p><b>Qeyd 1:</b> Müsahibə yalnız ingilis, yapon və azərbaycan dillərində olacaqdır. Müsahibə zamanı vacib məqamlar:</p> <ul style="list-style-type: none"> <li>• Sizin dil biliklərinizin Yaponiyada təhsil üçün kifayət olub-olmamasına diqqət yetiriləcək.</li> <li>• Yaponiya və yapon mədəniyyətinə marağınız və yapon dilini öyrənməyə güclü istəyinizi büruzə verə bilsəniz müsahibənin nəticələrinə müsbət təsir göstərə bilər.</li> <li>• Niyə məhz Yaponiyada təhsil almaq istəməyinizin səbəbi</li> <li>• Niyə məhz Texnologiya Kollecinə və seçdiyiniz ixtisas üzrə təhsil almaq istəməyinizin səbəbi</li> <li>• Təhsil almaq istədiyiniz texnologiya kollecləri haqqında məlumatlı olmaq</li> <li>• Təhsildən sonrakı planlarınız. Xüsusilə Yaponiyada alacağınız təhsil nəticəsində iki ölkə arasında gələcək əlaqələrin genişlənməsinə verə biləcəyiniz töhvə haqqında soruşula bilər.</li> </ul> <p><b>Qeyd 2:</b> Müsahibədən öncə valideynlərinizdən Yaponiyaya getməyinizə etiraz etmədiklərinə dəqiqləşdirməyinizi xahiş olunur. Müsahibədə bu məqam da soruşulacaqdır.</p>
<p><b>1-ci mərhələ- Səfirlik mərhələsindən keçmiş şəxslərin elan olunması</b> <b>(5 iyul)</b></p>	<p><b>1-ci mərhələ nəticələrin elan olunması 5 iyul tarixinə</b> nəzərdə tutulmuşdur.</p> <p><b>Qeyd 1:</b> Adətən nəticələr sizə “Müraciət formasında” qeyd etdiyiniz e-mail və ya telefon vasitəsilə bildirilir. Odur ki, həmin məlumatların yalnız olmamasına xüsusi diqqət yetirməyinizi xahiş edirik.</p> <p><b>Qeyd 2:</b> Adətən bütün imtahan iştirakçılarına (müvəffəq olmuş və imtahandan keçməmiş şəxslər) məlumat verilir.</p>
<p><b>2-ci seçim mərhələsi</b> <b>(MEXT Seçim Mərhələsi)</b> <b>Oktyabr-noyabr</b></p>	<p>Bu mərhələdə sizin bütün sənədlər səfirlik tərəfindən MEXT-ə göndərilir və səfirlik tərəfindən MEXT-ə tövsiyə olunursunuz. Bu müddət ərzində MEXT tərəfindən sizin namizədliyinizə baxış və yekun qərarın verilməsinə dair müzakirələr aparılır.</p> <p><b>Qeyd 1:</b> Səfirlik seçim mərhələsindən keçmiş və MEXT-ə tövsiyə olunmuş bütün şəxslərin MEXT-in son baxış mərhələsindən keçməmək ehtimalı var. Bunun yekun nəticə olmadığını nəzərə almağınızı xahiş edirik.</p> <p><b>Müddət: oktyabr-noyabr</b></p>
<p><b>Yekun nəticənin elan olunması</b> <b>Novabr- fevral</b></p>	<p>Yekun qərarın verilməsi <b>noyabr- fevral, 2021-ci il tarixlərinə</b> nəzərdə tutulmuşdur. Qalib gələn şəxslər Yaponiyaya yola düşürlər.</p> <p>Texnologiya kolleci seçimi MEXT tərəfindən kolleclərlə məsləhətləşməklə qərarlaşdırılır. Bu zaman, tələbə qərara qarşı etiraz edə bilməz.</p>

<p><b>Yaponiyaya yola düşmə</b> ➔</p>	<p><i>Mart-Aprel, 2022-ci il</i></p> <p>Öncə mart ayı ərzində viza və digər prosedurlar həyata keçirilir.</p> <p><b>Qeyd:</b> Fövqəladə hallar baş verərsə, səfərin təxirə salınması və ya ləğv olunması mümkündür.</p>
<p><b>C) Müraciət üçün lazım olan sənədlər</b></p>	
<p><b>VACİB:</b> Təhvil verilən sənədlər geri qaytarılmır. İmtahandan müvəffəq olmayacağınız təqdirdə də, səfirliyə təqdim olunmuş sənədlərin geri qaytarılması mümkün olmadığı üçün, bununla bağlı öncədən anlayışınızı xahiş edirik.</p> <p>Qiymətləndirmə zamanı <b>1)</b> bütün sənədlərin olub-olmaması <b>2)</b> sənədlərin tələb olunan formatda olub-olmaması <b>3)</b> bütün sənədlərin məzmunun kifayət qədər dolğun olub-olmaması kimi meyarlar əsas götürüləcəkdir.</p>	
<p><b><u>Müraciət üçün lazım olan sənədlər</u> (son tarix: <b>31 may, 2021-ci il, günorta saat 12:00-dək</b>)</b></p>	
<p>Sənədlərin siyahısında hər bir sənədin “<b>Mütləq sənəd</b>” və ya “<b>Mütləq olmayan sənəd</b>” olması mötərizədə qeyd olunmuşdur.</p>	
<p><b><u>Müraciət forması</u></b></p>	<p><b>(MÜTLƏQ SƏNƏD)</b></p> <ul style="list-style-type: none"> <li>✳ Sənədi əllə yazdığınız halda <b>çap hərflərlə (block letters)</b> yazmağınız xahiş olunur. Silinən qələmdən istifadə etmək olmaz.</li> <li>✳ <i>İmza hissəsindən başqa</i> sənədin bütün digər məlumatlarını kompüterdə yaza bilərsiniz. Həmin zaman yazdığınız formanı çap edib sonra qələmlə imzanızı atmağınız gərəkdir.</li> </ul> <p><b>Qeyd 1:</b> “Müraciət formasında” ad və familiyanızın mütləq şəkildə <u>xarici pasportunuzda</u> qeyd olunduğu formada daxil edilməsi gərəkdir.</p> <p><b>Qeyd 2:</b> “Müraciət formasına” şəkli (3.5 x 4.5 sm) yapışdırmağınız vacibdir. Şəklin arxasında ad, фамиliya və milliyətinizi yazmağı unutmayın. (Ağ fonda, son 6 ay ərzində çəkilən şəkil olmalıdır.) <i>Şəkli yapışdırmadan göndərilən sənədlər qəbul olunmayacaqdır.</i> Eyni zamanda, <u>elektron şəklinizi müraciət formasının müvafiq qrafasına əlavə edib, sənədi rəngli çap edib təqdim etmək də mümkündür.</u></p> <p><b>Qeyd 3:</b> Sənədin 1-ci səhifəsinin 6-cı punktunda qeyd olunan “<u>Yaşınız</u>” bölməsində <u>2022-ci ilin aprel ayının 1-i tarixində</u> olacağınız yaş qeyd edin.</p> <p><b>Qeyd 4:</b> Xüsusilə, “<u>Academic background</u>”- “<u>Akademik təcrübəniz</u>” haqqında olan hissədə diqqətli olmağınızı xahiş edirik. 11 illik təhsilinizi eyni məktəbdə alsanız da belə, bütün təhsilinizi <i>ibtidai, ümumi orta və tam orta təhsil</i> olmaqla 3 hissəyə bölüb yazmağınız gərəkdir.</p> <p><b>Eyni zamanda, sonda təhsil aldığınız illərin ÜMUMİ sayını (məsələn, 11 il) qeyd etməyiniz vacibdir.</b></p>

Məsələn,  
*İbtidai təhsil* (4 il): 1,2,3 və 4-cü siniflər  
*Ümumi orta təhsil* (5 il): 5,6,7,8 və 9-cu siniflər  
*Tam orta təhsil* (2 il): 10 və 11-ci siniflər

“Akademik təcrübəniz” ilə bağlı hissənin doldurulma **nümunəsi**:

教育段階 Educational level	学校名 School name	所在地 Location	入学及び卒業(見込)年月 Year & month of enrollment & graduation (expected to graduate)	修学年数 Period of schooling attended	卒業状況 Status	特記事項 Remarks
初等教育 (小学校) Primary Education (Elementary School)	SCHOOL No. 500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2009 年 9 月 卒業 To 2013 年 6 月	4 年 yrs		
前期中等教育 (中学校) Lower Secondary Education(Middle School/Junior High School)	SCHOOL No. 500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2013 年 9 月 卒業 To 2018 年 6 月	5 年 yrs		
後期中等教育 (高校) Upper Secondary Education (Senior) High School)	SCHOOL No. 500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2018 年 9 月 卒業 To 2020 年 6 月	2 年 yrs		
高等教育 (大学学部) Tertiary(Higher) Education (Undergraduate)		州・省 State/Province 市・町 City/Town	入学 From 年 月 卒業 To 年 月	年 yrs	<input type="checkbox"/> 卒業 Graduated <input type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	
2022年4月1日時点の通算の学校教育修学年数 Total years of schooling attended as of April 1, 2022				11 年 yrs		
特記事項 Remarks (上記の特記事項欄で書ききれない場合は適宜使用すること) You may use the space if the space of the above Remarks column is insufficient.		SCHOOL EDUCATION WAS FULLY ENGLISH- TAUGHT EDUCATION.				

**Qeyd:** “Müraciət formasına” ən vacib məqamlardan biri **14-cü punktdakı “Yaponiyada təhsil almaq istədiyiniz sahə və ixtisas”** (Preferred Field of Study and majors elements) bölməsidir. Bu bölmədə sizə maraqlı olan sahələri və ixtisasları istəyinizdən asılı olaraq 1-ci, 2-ci və 3-cü seçim kimi qeyd etməyiniz lazım olacaq. Sahə və ixtisas seçimi üçün “Təhsil Sahəsinə Dair İxtisas və Əsas Terminlər” (“Majors and Related Key Terms for Fields of Study”) sənədinə nəzər salmağınız xahiş olunur. Eyni zamanda, bu sualın ardı olaraq **15-ci punktu** (həmin sahə və ixtisasları seçmə səbəbləriniz) da aydın yazmağınız gərəkdir.

*Bu hissə sizin təhsil alacağınız kollecin təyin olunmasında birbaşa rol oynadığı üçün sahə və ixtisas seçiminizi dərinləndirməyinizi məsləhət görülür.*

Bundan əlavə, **16 və 17-ci punktları** da ətraflı şəkildə yazmağınız, boş qoymamağınız xahiş olunur. Bu suallara cavab sizin sənədlərin qiymətləndirilməsi mərhələsinə böyük təsir edəcəkdir.

**(MÜTLƏQ SƏNƏD)**

**Sənədi notarisuda tərcümə və təsdiq olunmuş şəkildə təqdim etməyiniz gərəkdir.**

“Qiymət vərəqəsi” (“Transcript”) sənədi son bitirdiyiniz və ya bitirəcəyiniz məktəbin və ya universitetin (attestat və ya qiymət vərəqəsi) hər bir təhsil ilinin qiymətlərini, ortalama balını (GPA) və balın hesablaması sistemini əks etdirən sənəd olmalıdır.

**Bitirdiyiniz  
Məktəb və ya  
Universitetdən  
Qiymət  
Vərəqəsi**

	<p><b>Vacib qeyd:</b></p> <p><b>a) Hal-hazırda orta məktəbdə təhsil alan və ya bitirmiş şəxslər:</b> yalnız orta məktəbin (xüsusilə 10-11-ci sinif üzrə) “Qiymət vərəqəsi” (ATTESTAT) təqdim etməlidir. (Məktəbi bu il bitirəcək şəxslər məktəbdən <u>müvəqqəti qiymət vərəqəsini</u> verməklərini xahiş etməlidir. Yekun seçimlərə qədər isə müvəffəq olmuş şəxslərdən <u>rəsmi attestat sənədini</u> təhvil vermələri tələb olunacaqdır.)</p> <p>✳ Azərbaycanca orta məktəb təhsilində ümumtəhsil müəssisələri çoxluq təşkil etdiyi üçün, əsasən tam orta təhsil pilləsi-high school (10 və 11-ci siniflər) üçün olan qiymət nəticələrinin olması kifayətdir.</p> <p><b>b) Hal-hazırda universitetdə təhsil alan və ya bitirmiş şəxslər:</b> həm bitirdikləri orta məktəb, həm də universitetin qiymət vərəqələrini təqdim etməlidirlər.</p> <p><b>Qeyd:</b> Əgər sizin “Transcript” sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir ədəddirsə, orijinal sənədin <u>sadəcə surətini</u> təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin sənədin surətinin təsdiq olunmasını tələb edə bilər (məktəb və ya universitet tərəfindən təsdiq olunması).</p> <p><i>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi bizə təhvil verməyin.</i></p>	
<p><b>Bitirdiyiniz Məktəb və ya Universitetin Diplomu</b></p>	<p><b>(MÜTLƏQ SƏNƏD)</b></p> <p><u>Sənədi notarisuda tərcümə və təsdiq olunmuş şəkildə təqdim etməyiniz gərəkdir.</u></p> <p><b>A) Hal-hazırda məktəbi bitirməmişsinizsə (11-ci sinif şagirdləri)-</b> bu il məktəbi bitirəcəyiniz haqqında <b>məktəbdən ARAYIŞ</b> (Yaponiya səfirliyinə)</p> <ul style="list-style-type: none"> <li>• “Arayış” sənədini <b>notariusda tərcümə və təsdiq edib</b> təqdim etmək gərəkdir.</li> <li>• Müvəffəq olan şəxslər daha sonra Məktəbi bitirdiyini sübut edən <b>“ATTESTAT”</b> təqdim etməlidir.</li> </ul> <p><b>B) Məktəbi bitirmisinizsə,</b> bitirdiyiniz məktəbdən <b>“ATTESTAT”</b></p> <ul style="list-style-type: none"> <li>• “Attestat” sənədini <b>tərcümə və təsdiq edib</b> təqdim etmək gərəkdir.</li> </ul> <p><b>C) Hal-hazırda universitetdə təhsil alan şəxslər-</b> orta məktəbdən <b>“ATTESTAT”</b> və <b>“Universitetdə təhsil aldığınıza dair ARAYIŞ”</b></p> <p><b>D) Universiteti bitirmiş şəxslər-</b> həm orta məktəbdən <b>“ATTESTAT”</b>, həm də universitetdən <b>“DİPLOM”</b></p> <p>Əgər sizin “Diplom” (Attestat) sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir nüsxədirsə, orijinal sənədin sadəcə surətini təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin surəti təsdiq etməyinizi tələb edə bilər (məktəb və ya universitet tərəfindən təsdiq olunması)</p> <p><i>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi bizə təhvil verməyin.</i></p>	
<p><b>Bitirdiyiniz və ya Təhsil aldığınız Məktəb və ya Universitetdən Təvsiyə məktubu</b></p>	<p><b>(MÜTLƏQ SƏNƏD)</b></p> <p>Mən məktəbi/ universiteti bitirmişəm. Bu halda təvsiyə edən şəxs kim olmalıdır?</p> <p>Mən hal-hazırda məktəb/universitetdə təhsil</p>	<p>Bu halda təvsiyə məktubu bitirdiyiniz məktəb və ya universitetin direktoru və ya müəllimi tərəfindən verilə bilər.</p> <p>Əgər siz hal-hazırda məktəb və ya universitetdə təhsil alırsınızsa, təvsiyə məktubu <u>hal-hazırda təhsil aldığınız</u></p>

	alırım. Bu halda tövsiyə edən şəxs kim olmalıdır?	<u>müəssisə</u> (məktəbdirsə məktəb, universitetdirsə universitet) tərəfindən hazırlanmalıdır.
	Tövsiyə məktubu üçün məhz təqdim olunan formatı istifadə etmək lazımdır?	Məktubun formatı sadəcə bir nümunədir. Digər rəsmi sənəd formatları və ya rəsmi blankda tövsiyə edən şəxsin imzası olan məktublar da qəbul olunacaqdır.
	Əgər tövsiyə edəcək şəxs xaricdə yaşayırsa, məktubu online şəkildə təqdim etməsi mümkündürmü?	Tövsiyə edəcək şəxsin Tövsiyə məktubunun <u>skan formasını</u> səfirliyin email ünvanına göndərməsi xahiş olunur. Bu zaman sənədin mütləq şəkildə rəsmi blankda olması və həmin şəxsin imzası (elektron imza mümkündür) olması gərəkdir. Həmin şəxs sənədi <u>PDF formatında</u> hazırlayaraq skan şəklində səfirliyin <u>culture-info@bk.mofa.go.jp</u> ünvanına (maildə tövsiyə etdiyi şəxsin adını da qeyd etməklə) göndərə bilər.
<a href="#">Sağlamlıq haqqında arayış</a>	<b>(MÜTLƏQ SƏNƏD)</b> Sənəd ingilis dilində həkim tərəfindən tərtib olunmalı, üzərində həkimin imzası və xəstəxananın möhürü olmalıdır. <i>Qeyd 1:</i> Sənədin 7-ci bölməsində “Müraciətçini tövsiyə edirsinizmi?” hissəsinə “YES” yazılmasına diqqət yetirin. Əks halda sizin sənəd qəbul olunmayacaqdır. <i>Qeyd 2:</i> Sahə seçimi olaraq “ <b>G) Dəniz mühəndisliyi</b> ” seçən şəxslərin nəzərinə: Müraciətçinin görmə qabiliyyəti eynəksiz 0.5-dən aşağıdırsa, “Sağlamlıq haqqında arayışda” “Eynəklə 0.5-dən çox görmə qabiliyyəti” olduğunun qeyd olunması lazım olacaq.	
	Arayışı haradan ala bilərəm?	Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtarmağınız xahiş olunur.
	2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?	Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.
<b>Universitetdə təhsil aldığınıza dair Arayış</b>	<b>(MÜTLƏQ OLMAYAN SƏNƏD- <i>Yalnız universitetdə təhsil alan şəxslər</i>)</b> “Universitetdə təhsil aldığınıza dair Arayış” <u>sənədinin notariusda tərcümə və təsdiq olunmuş versiyasını</u> təqdim etməyiniz gərəkdir.	
<b>Xarici pasportun şəkil olan səhifəsinin surəti</b>	<b>(MÜTLƏQ OLMAYAN SƏNƏD)</b> <i>Yalnız xarici pasportu olan şəxslər</i>	
<b>Dil bacarığını sübut edən sənəd</b>	<b>(MÜTLƏQ OLMAYAN SƏNƏD)</b> <i>Yapon dili Bacarıq imtahanı (JLPT), TOEFL və ya IELTS sertifikatları olan şəxslər</i> sənədlərin surətini təqdim edə bilərlər. <i>Qeyd:</i> əgər sertifikatı internetdən çap edirsinizsə, sizin <u>ad və soyadınızın</u> da olduğu səhifəni çap edib təqdim etməyiniz xahiş olunur.	

<b>D) Tez-tez soruşulan suallar</b>	
Seçim zamanı nəticəyə ən çox təsir edən məqamlar hansılardır?	Sözsüz ki, yekun nəticə bütün göstəricilərinizin ümumiləşdirilməsi əsasında aparıldığı üçün hər bir detalın az və ya çox təsiri vardır. Lakin, əsas məqam bütün yazılı imtahanların nəticələri (ortalama bal) olacaqdır. <b>Keçmiş illərin imtahan suallarına nəzər salsanız daha effektiv nəticə əldə edə bilərsiniz:</b> <a href="https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/">https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/</a>
Mən hal-hazırda 11-ci sinif şagirdiyəm. Bu il seçimlərdə iştirak edə bilərəm?	Bəli, həmin il məzun olacağınız şərtiylə müraciət edə bilərsiniz. Seçimlərdə müvəffəq olduqdan sonra məzun ola bilməyəcəyiniz təqdirdə proqramda iştirakınız ləğv olunacaqdır.
Seçimlərdən müvəffəq olmama səbəbini öyrənə bilərəm?	Xeyr, seçim prosesinin müxtəlif mərhələlərində (sənəd qəbulu, imtahan, müsahibə) müvəffəq olmama səbəbləri açıqlanmır. Bununla bağlı anlayışınızı xahiş edirik.
Keçən ilki seçimlərdəki göstəricilər indiki seçimlərə təsir edəcəkmi?	Xeyr, əvvəlki illərin nəticələri yeni seçimlərə təsir etmir. Siz yalnız cari ildəki göstəricilərinizə görə qiymətləndirilirsiniz.
Mən hal-hazırda başqa ölkədə yaşayan Azərbaycan vətəndaşıyam. Proqrama müraciət edə bilərəm?	Bəli, proqrama müraciət edə bilərsiniz. Lakin, Azərbaycandakı Yaponiya səfirliyinin keçirəcəyi yazılı imtahan və müsahibə mərhələsində mütləq şəkildə öz iştirakınız (həmin zaman Bakıda olmağınız) vacibdir.
Xarici vətəndaşlar proqrama müraciət edə bilirlər?	Xeyr, digər ölkələrin vətəndaşları Azərbaycandakı Yaponiya səfirliyi vasitəsilə müraciət edə bilməzlər. Həmin şəxslərin vətəndaşı olduqları ölkəyə qayıtmaqları və həmin ölkədəki Yaponiya səfirliyi/ konsulluğuna müraciət etmələri xahiş olunur.
Ailəmi özümlə apara bilərəm?	Ailə üzvlərinin də birlikdə getməsi mümkündür. Lakin, ailə üzvləri üçün təqaüddə heç bir əlavə məbləğ nəzərdə tutulmayıb və müxtəlif növ prosedurlardan keçmək gərəkdir. Xüsusi hallar istisna olmaqla, xarici tələbə ilk növbədə özü Yaponiyaya gedib hazırlıq gördükdən sonra ailə üzvünü Yaponiyaya çağırması nəzərdə tutulmuşdur.
1 illik hazırlıq təhsili almadan birbaşa kollecdə təhsilə başlaya bilərəm?	Xeyr, bütün xarici tələbələr texnologiya kollecində təhsildən öncə 1 illik intensiv hazırlıq kursunda təhsil almalıdırlar.
Yaponiyaya getdikdən sonra ixtisasımı dəyişə bilərəmmi?	Xeyr, iştirakçı 1 illik hazırlıq kursu və ya texnologiya kollecində təhsil zamanı ixtisasını dəyişə bilməz.



Yaponiyaya getdikdən sonra oxuduğum texnologiya kollecini dəyişə bilərəm?	Xeyr, dəyişə bilməz. İştirakçı Yaponiyaya getdikdən sonra MEXT tərəfindən qərarlaşdırılan hazırlıq kursu və texnologiya kollecində təhsil almalıdır. <i>MEXT-in qərarına qarşı etirazlar qəbul olunmayacaqdır.</i>
Müraciət sənədlərini geri götürə bilərəm?	Xeyr, səfirliyə təqdim olunan sənədlər geri qaytarılmır. Odur ki, yalnız bir nüsxədə olan orijinal sənədlərinizi (“Diplom”, “Diploma əlavə” və ya digər sənədləri) verməməyiniz xahiş olunur.
Yaponiyaya getdikdən sonra təqaüd elə ilk gündən veriləcək?	Xeyr, təqaüdü verilməsinə təxminən 1 aya yaxın zaman lazım olur. Siz Yaponiyaya getdikdən sonra sənədləşmə işləri və bank hesabınızın açılmasından sonra təqaüd sizin hesabınıza köçürüləcəkdir. Odur ki, ilk ay üçün özünüzlə kifayət qədər (2000 ABŞ dolları) pul götürməyiniz məsləhətdir.
Yataqxana ilə təmin olunacağam?	Adətən hər bir iştirakçı hazırlıq kursu müddətində yataqxanada yaşaya bilər. Yataqxana xərclərini iştirakçı aylıq təqaüdündən ödəməli olacaqdır. Eyni zamanda, texnologiya kollecində daxil olduqdan sonra da tələbənin kollecə məxsus yataqxanada qalmaq imkanı ola bilər və bu halda yenə də qalma xərclərini təqaüddən ödəməlidir.
Proqram zamanı eyni zamanda işləyə bilərəmmi?	Siz Yaponiyaya Tələbə statusunda gedəcəyiniz üçün sizin əsas fəaliyyətiniz təhsil olacaqdır. Odur ki, sizdən ilk növbədə daha çox dərslərinizə və təhsilinizə vaxt ayırmağınız və ciddi-cəhdlə yanaşmağınız gözlənilir. Lakin, İmmiqrasiya idarəsindən “Yaşama Statusu üzrə İcazə Verilən Fəaliyyətlərdən Başqa Fəaliyyətlə Məşğul olmaq üçün İcazə” sənədini alaraq məhdud saatlarda çalışmağınız mümkündür.

### E) Əlavə məlumat

Əlavə məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi  
Mədəniyyət və Təhsil şöbəsi  
Əlaqə nömrəsi: +994 12 490 7819 (daxili nömrə:2)  
Elektron ünvan: [culture-info@bk.mofa.go.jp](mailto:culture-info@bk.mofa.go.jp)

- Səfirlikdə hal-hazırda əsasən distant iş rejimi tətbiq olunduğu üçün zənglərə yalnız məhdud saatlarda cavab verilə biləcəkdir. Zənglər həftəiçi hər gün **saat 10:00-13:00** aralığında qəbul olunur. Lakin, həmin gün təhsil şöbəsinin əməkdaşı distant iş rejimində olarsa, təcili hallarda mail yazmağınızı, təcili olmazsa növbəti gün yenidən əlaqə saxlamağınızı xahiş edirik.
- Suallarınızı mümkün qədər səfirliyin [culture-info@bk.mofa.go.jp](mailto:culture-info@bk.mofa.go.jp) mail ünvanına yönləndirməyiniz xahiş olunur.
- Eyni zamanda, bütün təcili suallarınızı səfirliyin [Facebook hesabına](#) mesaj hissəsinə yönləndirə bilərsiniz.

**Qeyd:** Zəng etməzdən və ya mail yazmazdan əvvəl yazılanları diqqətlə oxumağınızı xahiş edirik. Sizi maraqlandıran suala cavab artıq qeyd olunmuş ola bilər.